

**Azərbaycan Respublikası Təhsil Nazirliyi**

**Lənkəran Dövlət Humanitar Kolleci**

Təsdiq edirəm:  
Tədris işləri üzrə direktor müavini:  
\_\_\_\_\_ İlahə Əyyubova \_\_\_\_\_  
\_\_\_\_\_ 2020-ci il

**Fənn sillabusu**

**İxtisas:** Arxiv işi və kargüzarlıq.

**Şöbə :** Pedaqoji

**Fənn Birləşmə komissiyası:** İqtisadiyyat və idarəetmə

**Fənn haqqında məlumat:**

**Fənnin adı:** İşlərin arxivə təhvil verilməsi və ondan istifadə qaydası

**Proqram:** Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin 2017-ci il tarixli "İşlərin arxivə təhvil verilməsi və ondan istifadə qaydası" fənn proqramı əsasında tərtib edilmişdir

**Kodu:** İPF-BO7

**Tədris ili:** (2019-2020 tədris ili) Semestr: IV yaz

**Tədris yükü:** cəmi: 90 saat ,(60 saat mühazirə, 30 saat seminar)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 6 kredit

**Auditoriya N:** 2

**Saat:** 13<sup>55</sup>-15<sup>30</sup>, 15<sup>40</sup>-17<sup>15</sup>

**II. Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** Həsənova Məsmə Xudaverdi q.

**Məsləhət günləri və saati:** II gün saat 11:00, 12:00

**E-mail ünvanı:** [hesenovamesi...e@gmail.com](mailto:hesenovamesi...e@gmail.com)

**FBK-nın ünvanı:** Lənkəran ş. Ş.Axundov 31

### **III.Tövsiyyə olunan dərslik və vəsait**

#### **Əsas ədəbiyyat**

- 1.A.Ə.Paşayev ,K.B.Ağayev ,Azərbaycan Respublikasının Dövlət arxivlərinin əsas iş qaydaları “Çaşıoğlu” 2012
- 2.E.Musayev “Kargüzarlıq işinin təşkili” Bakı 2013
- 3.Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikasının Qanunu
- 4.Dövlət hakimiyyət orqanlarında idarə təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat

#### **Əlavə ədəbiyyat**

1. [www.milliarxiv.gov.az](http://www.milliarxiv.gov.az)
2. [mf.gov.files](http://mf.gov.files)
- 3.<https://az.wikipedia.org/AR/MAI/>

### **IV.Fənnin təsviri:**

“İşlərin arxivə təhvil verilməsi və ondan istifadə qaydası” fənni sənədlərdən istifadə qaydasını; sənədlərin qeydiyyatının təşkilini; sənədlərin saxlanma qaydası və müddətini; daimi, uzunmüddətli və qısamüddətli saxlanılması və ondan istifadə qaydalarını; sənədlərin qeydiyyatı qaydasını; sənədlərin qeyd alınmasında istifadə olunan jurnal formalarını; sənədlərin indeksləşdirilməsini; sənədlərin icrası üzərində nəzarətin təşkili formalarını; sənədlərin uçotunun aparılması qaydalarını öyrədir.

### **V.Fənnin məqsədi**

“İşlərin arxivə təhvil verilməsi və ondan istifadə qaydası” fənninin məqsədi tarixi və mədəni dəyəri olan sənəd fondları və kolleksiyalarına milli arxiv fondunun külliyyatına daxil edilməsini, idarə arxivləri və dövlət arxivlərində saxlanmalı olan sənədlər uçotunun aparılmasını, yeni sənədlərin yaradılmasını öyrətməkdir.

### **VI. Davamiyyətə verilən tələblər:**

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir; semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%- nə 1 bal çıxılır; Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox) olduğu halda tələbə həmin fənnə imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.

### **VII. Qiymətləndirmə:**

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin tərtib olunmasına görə, 10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 20 bal kollektivlərə görə, 10 bal dərslərə davamiyyətinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan билетinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açar.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbərlər, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbərləri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

#### **Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında)**

- 91-100 bal- əla (A)
- 81 -90 bal-çox yaxşı (B)
- 71-80 bal- yaxşı (C)
- 61-70 bal- kafi (D)
- 51 -60 bal -qənaətbəxş (E)
- 51 -balan aşağı- qeyri-kafi (F)

#### **VIII.Davranış qaydalarının pozulması:**

Tələbə Kollegin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

#### **IX.Təqvim mövzu planı: Mühazirə 60 saat, seminar 30 saat.Cəmi 90.**

| <b>No</b> | <b>Keçirilən mühazirə,seminar mövzuların məzmunu</b>                                                                                                                                                                              | <b>Müh.</b> | <b>Sem.</b> | <b>Tarix</b> |
|-----------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------|-------------|--------------|
| <b>1.</b> | <b>Mövzu №1.</b> Cari arxiv anlayışı<br><b>Plan:</b><br>1.Arxiv anlayışı<br>2.Cari arxiv<br>3.Sənədlərin arxivə verilməsi üçün hazırlanması                                                                                       | 2           |             |              |
| <b>2.</b> | <b>Mövzu №2.</b> Sənədlərdən istifadə anlayışı və onun hüquqi əsasları<br><b>Plan:</b><br>1.Sənədlərdən istifadə qaydası<br>2.MAF-nın sənədlərdən istifadə edilməsinin əsas prinsipləri<br>3.Sənədlərin hüquqi əsasının formaları | 2           | 2           |              |
| <b>3.</b> | <b>Mövzu №3.</b> Sənədlərin qeydiyyatının təşkili<br><b>Plan:</b><br>1.Sənədlərin qeydiyyatının qaydası<br>2.Qeydiyyat vərəqəsinin tərtibi                                                                                        | 2           |             |              |
| <b>4.</b> | <b>Mövzu №4.</b> Sənədlərin icrası üzərində nəzarətin təşkili formaları<br><b>Plan:</b>                                                                                                                                           | 2           | 2           |              |

|     |                                                                                                                                                                                                                                         |   |   |  |
|-----|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|---|--|
|     | 1.Sənədlərin icrası üzərində nəzarətin formaları<br>2.Xüsusi nəzarətə götürülən sənədlər<br>3.Sənədlərin icrasına nəzarətin aparılması                                                                                                  |   |   |  |
| 5.  | <b>Mövzu: №5.</b> Daimi, uzunmüddətli və qısamüddətli saxlanılan sənədlər<br><b>Plan:</b><br>1 .Daimi,uzunmüddətli saxlanılan sənədlər<br>2.Qısamüddətli saxlanılan sənədlər<br>3.Sənədlərin arxivə verilməsi üçün saxlanılması qaydası | 2 |   |  |
| 6.  | <b>Mövzu: №6.</b> Tikilmiş sənədlərin saxlanma qaydası və müddəti<br><b>Plan:</b><br>1.Tikilmiş sənədlərin saxlanma qaydası<br>2.Tikilmiş sənədlərin saxlanma müddəti                                                                   | 2 | 2 |  |
| 7.  | <b>Mövzu: №7.</b> Dövlət arxivi haqqında məlumat<br><b>Plan:</b><br>1.Azərbaycanda arxiv işi<br>2.Dövlət arxivinin əhəmiyyəti və mahiyyəti<br>3.Dövlət arxivlərinin hazırkı iş qaydası                                                  | 2 |   |  |
| 8.  | <b>Mövzu: №8.</b> Sənədlərin dövlət arxivində təşkili<br><b>Plan:</b><br>1 .Dövlət arxivlərində sənədlərin məcmusu<br>2.Sənədlərin tərkibi<br>3.Arxiv fondunun növləri                                                                  | 2 | 2 |  |
| 9.  | <b>Mövzu: №9.</b> Dövlət idarə arxivləri, onların vəzifə və funksiyaları<br><b>Plan:</b><br>1.Dövlət idarə arxivlərinin iş qaydası<br>2.Dövlət idarə arxivlərinin vəzifə prinsipləri<br>3.Dövlət idarə arxivlərinin funksiyaları        | 2 |   |  |
| 10. | <b>Mövzu: №10.</b> Sənədlərin indeksləşdirilməsi qaydası<br><b>Plan:</b><br>1 .Sənədlərin indeksləşdirilməsinin mahiyyəti<br>2.Sənədlərin indeksləşdirilməsinin aparılması                                                              | 2 | 2 |  |
| 11. | <b>Mövzu: №11.</b> Sənədlərin qeydə alınmasında istifadə olunan qovluq formaları<br><b>Plan:</b><br>1.Qovluqların formalaşdırılması<br>2.İdarə arxivinə təhvil vermək üçün qovluqların hazırlanması<br>3.İşlərin nomenklaturası         | 2 |   |  |
| 12. | <b>Mövzu: №12.</b> İş dəftərlərinin uçot jurnalı<br><b>Plan:</b><br>1.İş dəftərlərinin uçot jurnalının forması<br>2.Xüsusi əhəmiyyətli işlərin nomenklaturası                                                                           | 2 | 2 |  |

|     |                                                                                                                                                                                                                                                                                                                                                      |   |   |  |
|-----|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|---|--|
| 13. | <b>Mövzu:</b> №13. Sənədlərin arxivə vermək üçün ,<br>hazırlanma qaydası<br><b>Plan:</b><br>1.Sənədlərin arxivə daxil olmasının əsas qaydaları<br>2.Sənədlərin saxlanma vahidləri<br>3.Sənədlərin uçotunun əsas vahidləri                                                                                                                            | 2 |   |  |
| 14. | <b>Mövzu:</b> №14. İdarə arxivinin uçot sənədlərinin<br>sistemi<br><b>Plan:</b><br>1.Sənədlərin uçotunun əsas vahidləri<br>2.Sənədlərin uçota alınmasına verilən tələblər<br>3.Uçota alınmalı sənədlərin siyahısı                                                                                                                                    | 2 | 2 |  |
| 15. | <b>Mövzu:</b> №15. Sənəd fondlarının və kolleksiyalarının Milli Arxiv<br>Fondu külliyyatına daxil edilməsi<br><b>Plan:</b><br>1.Sənəd kolleksiyalarının, sənədlərin Milli Arxiv fondunun<br>tərkibinə daxil edilməsi<br>2.Sənədlərin Milli Arxiv fondunun tərkibinə daxil edilməsi<br>3.Tarixi-mədəni dəyəri olan arxiv sənədləri sənəd abidəsi kimi | 2 |   |  |
| 16. | <b>Mövzu:</b> №16. Nadir və xüsusi qiymətli sənədlərin<br>uçotu<br><b>Plan:</b><br>1 .Nadir sənədlərin uçotu<br>2.Qiymətli sənədlərin uçotu                                                                                                                                                                                                          | 2 | 2 |  |
| 17. | <b>Mövzu:</b> №17. Məxfi və məxfilikdən çıxarılmış<br>sənədlərin uçotu<br><b>Plan:</b><br>1 .Məxfi sənədlərin uçotu ,məxvi siyahılar<br>2.Sənədlərin məxfilikdən çıxarılması<br>3 .Məxfilikdən çıxarılmış sənədlər                                                                                                                                   | 2 |   |  |
| 18. | <b>Mövzu:</b> №18. Şəxsi mənşəli sənədlərin uçotunun<br>xüsusiyyətləri<br><b>Plan:</b><br>1 .Şəxsi mənşəli sənədlərin uçotu<br>2.Uçota alınmış şəxsi mənşəli sənədlərin xüsusiyyətləri                                                                                                                                                               | 2 | 2 |  |
| 19. | <b>Mövzu:</b> №19. Şəxsi heyət üzrə sənədlərin uçot<br>xüsusiyyətləri<br><b>Plan:</b><br>1.Şəxsi heyət üzrə sənədlərin uçotu<br>2.Depozitar mühafizəyə qəbul edilmiş sənədlər                                                                                                                                                                        | 2 |   |  |
| 20. | <b>Mövzu:</b> №20. Tərtibatında və əlavələrində qiymətli<br>metallar, daşlar olan işlərin uçotu<br><b>Plan:</b><br>1 .Tərtibatında qiymətli metallar və daşlar olan işlərin mühafizəsi<br>2.Qiymətli metalların və daşlar olan sənədlərin arxivə təhvil                                                                                              | 2 | 2 |  |

|     |                                                                                                                                                                                                                                                                                |   |   |  |
|-----|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|---|--|
|     | verilməsi<br>3.Tərkibində qiymətli metallar,daşlar olan işlərin uçotu                                                                                                                                                                                                          |   |   |  |
| 21. | <b>Mövzu: №21.</b> Müvəqqəti, o cümlədən, depozitar mühafizəyə qəbul olunmuş sənədlərin uçotu<br><b>Plan:</b><br>1 .“D” mühafizəyə qəbulun uçot qaydası<br>2.Sənədlərin sahibi ilə bağlı bağlanan müqavilə                                                                     | 2 |   |  |
| 22. | <b>Mövzu: №22.</b> Orijinal (əsl) hüququnda olan sürət sənədlərinin uçotunun aparılması<br><b>Plan:</b><br>1.Orijinal hüququnda olan sürət sənədləri<br>2.Mikrofilmə köçürülmüş əsərlərin uçotu<br>3.Uçota alman kolleksiyalar                                                 | 2 | 2 |  |
| 23. | <b>Mövzu: №23.</b> İşlərin, vərəqlərin uçotu<br><b>Plan:</b><br>1 .Çap vasitəsilə neqativdən alınan şəkillərin, fotoalbomların uçotu<br>2.Digər audivizual sənədlərin uçot vahidlərinin tərkibində olan saxlanma vahidlərinin uçotu<br>3 .Audivizual sənədlərin uçot vahidləri | 2 |   |  |
| 24. | <b>Mövzu: №24.</b> Sığorta və istifadə fondlarının uçot xüsusiyyətləri və istifadə fondu<br><b>Plan:</b><br>1 .Sığorta surətlərinin uçotuna verilən ümumi tələblər<br>2.Sığorta surətlərinin daxil olma və çıxarılmasının uçotu<br>3.Sığorta surətinin mühafizəsi              | 2 | 2 |  |
| 25. | <b>Mövzu: №25.</b> Kağız əsaslı sənədlərin istifadə fondunun uçot xüsusiyyətləri<br><b>Plan:</b><br>1 .Kağız əsaslı sənədlərin uçotu<br>2.Sığorta fondunun siyahısı<br>3.Kağız əsaslı sənədlərin çıxarılmış uçot vahidi                                                        | 2 |   |  |
| 26. | <b>Mövzu :№26.</b> Audiovizual sənədlərin istifadə fondlarının uçot xüsusiyyətləri<br><b>Plan:</b><br>1.Audiovizual sənədlərin uçotu<br>2.Kino və foto sənədlərin uçota alınması<br>3.Kino və foto sənədlərin, metal disklərdə olan foto sənədlərin uçota alınması             | 2 | 2 |  |
| 27. | <b>Mövzu :№27.</b> Arxivin elmi informasiya prosesində yaranan sənədlərin uçota alınması<br><b>Plan:</b><br>1.Sənədlərin surətinin uçot rekvizitləri<br>2.Müxtəlif üsullarla hazırlanmış surətlərin uçotu<br>3.Uçot- sorğu kartoçkası                                          | 2 |   |  |

|            |                                                                                                                                                                                                                                                                      |           |           |  |
|------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------|-----------|--|
|            |                                                                                                                                                                                                                                                                      |           |           |  |
| <b>28.</b> | <b>Mövzu: №28.</b> Muzey əşyalarının uçotu<br><b>Plan:</b><br>1. İşə əlavə olunmuş muzey əşyalarının uçotu<br>2. Mühafizə üçün qəbul olunmuş əşyaların uçotu                                                                                                         | 2         | 2         |  |
| <b>29.</b> | <b>Mövzu: №29.</b> Arxivin kitabxana fondunun və sorğu-informasiya fondunun uçotu<br><b>Plan:</b><br>1. Kitabxana fondunun əsas uçot vahidi<br>2. Qəzetlərin əsas uçot vahidi<br>3. Kitabxana fondunun ümumi uçot vahidi<br>4. Kitabxana fondunun fərdi uçot vahidi  | 2         |           |  |
| <b>30.</b> | <b>Mövzu: №30.</b> Sənədlərin sorğularının və vətəndaşların müraciətlərinin icrası<br><b>Plan:</b><br>1. İstifadə edilən sənədlərdə qeydlərin aparılması<br>2. Arxiv işi bölməsinin tematik məlumatı<br>3. Sorğu əsasında göndərilən işlərin arxivə təhvil verilməsi | 2         | 2         |  |
|            | <b>Cəmi: 90</b>                                                                                                                                                                                                                                                      | <b>60</b> | <b>30</b> |  |

#### **X.Sərbəst işin mövzuları:**

1. Cari arxiv anlayışı
2. Sənədlərin istifadə anlayışı və onun hüquqi əsasları
3. Sənədlərin qeydiyyatının təşkili
4. Sənədlərin icrası üzərində nəzarətin təşkili formaları
5. Sənədlərin daimi, uzunmüddətli və qısamüddətli saxlanması
6. Tikilmiş sənədlərin saxlanılma qaydası və müddəti
7. Dövlət arxivi haqqında məlumat
8. Sənədlərin dövlət arxivində təşkili
9. Dövlət idarə arxivləri, onların vəzifə və funksiyaları
10. Sənədlərin indeksləşdirilməsi qaydası
11. Sənədlərin qeydə alınmasında istifadə olunan qovluq formaları
12. İş dəftərlərinin uçotu jurnalı
13. Sənədlərin arxivə vermək üçün hazırlanma qaydası
14. İdarə arxivinin uçot sənədlərinin sistemi
15. Sənəd fondlarının və kolleksiyalarının Milli Arxiv Fondu külliyyatına daxil edilməsi
16. Nadir və xüsusi qiymətli sənədlərin uçotu
17. Məxfi və məxfilikdən çıxarılmış sənədlərin uçotu
18. Şəxsi mənşəli sənədlərin uçotunun xüsusiyyətləri
19. Şəxsi heyət üzrə sənədlərin uçot xüsusiyyətləri
20. Tərtibatında və əlavələrində qiymətli metallar, daşlar olan işlərin uçotu
21. Müvəqqəti, o cümlədən, depozibar mühafizəyə qəbul olunmuş sənədlərin uçotu
22. Orijinal (əsl) hüququnda olan sürət sənədlərinin uçotunun aparılması

- 23.İşlərin, vərəqlərin uçotu
- 24.Sığorta və istifadə fondlarının uçotu xüsusiyyətləri və istifadə fondu surətləri
- 25.Kağız əsaslı sənədlərin istifadə fondunun uçot xüsusiyyətləri
- 26.Audi vizual sənədlərin istifadə fondlarının uçot xüsusiyyətləri
- 27.Arxivin elmi informasiya prosesində yaranan sənədlərin uçota alınması
- 28.Muzey əşyalarının uçotu
- 29.Arxivin kitabxana fondunun və sorğu-informasiya fondunun uçotu
- 30.Sənədlərin sorğularının və vətəndaşların müraciətlərinin icrası

## **XI.Kollektivium sualları**

### **Kollektivium sualları -I**

- 1.Cari arxiv anlayışı
- 2.Sənədlərin icrası üzərində nəzarətin təşkili formaları
- 3.Sənədlərin dövlət arxivində təşkili
- 4.Sənədlərin istifadə anlayışı və onun hüquqi əsasları
- 5.Tikilmiş sənədlərin saxlanma qaydası və müddəti
6. Sənədlərin arxivə vermək üçün hazırlanması qaydası
- 7.Sənədlərin qeydiyyatının təşkili
- 8.İş dəftərlərinin uçot jurnalı
- 9.Dövlət idarə arxivləri, onların vəzifə və funksiyaları
- 10.Dövlət arxivi haqqında ümumi məlumat
- 11.İdarə arxivinin uçot sənədlərinin sistemi
12. Sənədlərin qeydə alınmasında istifadə olunan qovluq formaları

### **Kollektivium sualları - II**

- 1.Nadir və xüsusi qiymətli sənədlərin uçotu
- 2.Müvəqqəti, o cümlədən, depozitar mühafizəyə qəbul olunmuş sənədlər
- 3.Orijinal (əsl) hüququnda olan sənədlərin uçotunun aparılması
- 4.Məxfi və məxfilikdən çıxarılmış sənədlərin uçotu
- 5.Tərtibatında və əlavələrində qiymətli metallar və daşlar olan işlərin uçotu
- 6.İşlərin, vərəqlərin uçotu
- 7.Şəxsi məşəli sənədlərin uçotunun xüsusiyyətləri
- 8.Sığorta və istifadə fondlarının uçot xüsusiyyətləri
- 9.Kağız əsaslı sənədlərin istifadə fondunun uçot xüsusiyyətləri
- 10.Şəxsi heyət üzrə üzrə sənədlərin uçot xüsusiyyətləri
- 11 .Muzey əşyalarının uçotu
- 12.Audiovizual sənədlərin istifadə fondlarının uçot xüsusiyyətləri

## **XII.İmtahan sualları**

- 1.Sənədlərin istifadə qaydası
- 2.Dövlət İdarə Arxivlərinin vəzifə və prinsipləri
- 3.İdarə arxivinin uçot sənədlərinin sistemi
- 4.Kitabxana fondunun fərdi və ümumi uçotu

5. Muzey əşyalarının uçotu
6. Milli Arxiv Fondu sənədlərindən istifadə edilməsinin əsas prinsipləri
7. İdarə arxivinə təhvil vermək üçün qovluqların hazırlanması
8. Şəxsi mənşəli sənədlərin uçotunun xüsusiyyətləri
9. Cari arxiv anlayışı
10. Arxivin kitabxana fondunun və sorğu-informasiya fondunun uçotu
11. Sənədlərin hüquqi əsasının formaları
12. İş dəftərinin və uçot jurnalının forması
13. Sığorta və istifadə fondu surətlərinin uçotuna verilən ümumi tələblər
14. Daimi, uzunmüddətli və qısamüddətli sənədlərin saxlanılması
15. Sənədlərin icrası üzərində nəzarətin təşkili formaları
16. Sənədlərin qeydiyyatının təşkili
17. Sənədlərin arxivə vermək üçün hazırlanması qaydası
18. Kağız əsaslı sənədlərin uçotu
19. Dövlət arxivi haqqında məlumat
20. Sənədlərdən istifadə və onların hüquqi əsasları
21. Sənədlərin icrasına nəzarətin aparılması
22. Sənədlərin saxlanma vahidləri
23. Kino və foto sənədlərinin uçota alınması
24. Dövlət İdarə Arxivləri və onların vəzifə və funksiyaları
25. İş dəftərlərinin uçot jurnalı
26. Xüsusi nəzarətə götürülən sənədlər
27. Sənədlərin uçotunun əsas vahidləri
28. Audiovizual sənədlərin uçotu
29. Sənəd fondlarının və kolleksiyalarının Milli Arxiv Fondu külliyyatına daxil edilməsi
30. Nadir və xüsusi sənədlərin uçotu
31. Dövlət arxivinin mahiyyəti və əhəmiyyəti
32. Uçota alınmamış şəxsi mənşəli sənədlər
33. İşə əlavə olunmuş muzey əşyalarının uçotu
34. Tərtibatında və əlavələrində qiymətli metallar, daşlar olan işlərin uçotu
35. Dövlət arxivlərinin hazırkı iş qaydaları
36. Məxfi və məxfilikdən çıxarılmış sənədlərin uçotu
37. Kağız əsaslı sənədlərin istifadə fondunun uçot xüsusiyyətləri
38. Audiovizual sənədlərin uçot vahidləri
39. Arxivlərdə sənədlərin tərkibi və məzmunu
40. Milli Arxiv Fondunun əsas prinsipləri
41. Audiovizual sənədlərin istifadə fondlarının uçot xüsusiyyətləri
42. Sənədlərin icra formalarının təşkili
43. Uçota alınan kolleksiyalar
44. Sənədlərin icrasına nəzarətin aparılması
45. Uçota alınmamış şəxsi mənşəli sənədlər
46. Kağız əsaslı sənədlərin istifadə fondunun uçot xüsusiyyətləri
47. Sənədlərin surətinin uçot rekvizitləri
48. Milli Arxiv Fondu sənədlərinin əsas prinsipləri
49. Sənədlərin uçota alınmasına verilən tələblər
50. Sorğu əsasında göndərilən işlərin arxivə təhvil verilməsi

### **XIII. Fənn üzrə tələblər, tapşırıqlar:**

“İşlərin arxivə təhvil verilməsi və ondan istifadə qaydası” fənnin tədrisi zamanı tələbələr sənədlərin uçotunun aparılmasına, sənədlərin elmi və praktiki cəhətdən müəyyənləşdirmək üçün ekspertiza işlərinin aparılmasına, sənədlərin məlumat sisteminin yaradılmasına, sənədlərin dövlət arxivinə vermək üçün hazırlanmasına yiyələnirlər.

### **XIV. Tələbələrin fənn haqqında fikirlərinin öyrənilməsi**

“İşlərin arxivə verilməsi və ondan istifadə qaydası” fənninin sillabusu ilə “Arxiv işi və kargüzarlıq” ixtisasının tədris planı və “İqtisadiyyat və idarəetmə” FBK-nın fənn proqramı əsasında tərtib edilmişdir.

Sillabus FBK-da müzakirə edilərək təsdiq edilmişdir.(       fevral 2020-cu il, protokol №     )

|                |            |
|----------------|------------|
| Fənn müəllimi: | M.Həsənova |
| FBK sədri:     | Q.Şükürova |